

NÍZAMÍ CƏFƏROV



HÍDAYƏT

Nizami Cəfərov

HİDAYƏT



AzAtaM
Bakı- 2014

Redaktor:
Dəyanət Osmanlı

BİR NEÇƏ SÖZ

Azərbaycanın görkəmli ziyalılarından biri olan Hidayət öz tərcüməyi-halını mənsub olduğu xalqın tərcüməyi-halından heç zaman ayırmamış bir yazıçı, publisist və ictimai xadimdir.

Bu il onun yetmiş yaşı tamam olur. Və bu yetmiş ilin əlli ilə qədərini Hidayət peşəkar bir səviyyədə yaradıcılığa, ictimai-siyasi fəaliyyətə, dövlət quruculuğu işlərinə sərf etmişdir.

Mən Hidayəti ilk şeir kitabları çap olunub ədəbi-ictimai mühitdə kifayət qədər geniş nüfuz qazanmağa başladığı illərdən tanıyıram. Qiyabi tanışlıq Hidayət İrəvandan Bakıya köçəndən sonra tədricən yoldaşlığa, dostluğa (və məsləkdaşlığı!) çevrildi. Xarici ölkələrdə keçirilən bir sıra rəsmi tədbirlərdə Azərbaycanı təmsil etdik. O tədbirlərdə ki, Azərbaycan nümayəndə heyətinə adətən Hidayət başçılıq edərdi. Və mən hər dəfə

Nizami Cəfərov. *Hidayət*.

Bakı, "AzAtaM", "Elm və təhsil", 2014, 40 səh

4702000000
N098 2014 qrifli nəşr

© «Elm və təhsil», 201

görürdüm ki, o həm də təcrübəli bir dövlət xadimi-
dir, diplomatdır.

Keçən ilin sonlarında Hidayət müəllimin
dəvəti ilə onun fövqəladə və səlahiyyətli səfir oldu-
ğu Qırğızistana getdim. Türk dünyasının (və dün-
yanın!) böyük yazıçı-mütəfəkkiri Çinciz Aytmatovun
yubileyində, eləcə də İssik-Kul Forumu təd-
birlərində iştirak etdim. Bir daha gördüm ki, Hida-
yət Orucovun ürəyi Vətən, türk dünyasına səda-
qətlə xidmət eləmək eşqi, enerjisilə dolub daşır.

Üç-dörd gün müxtəlif mövzularda söhbətlər
etdim, keçən günləri yada saldıq, gələcəkdən danış-
dıq. Elə orada – Tanrı dağlarının qoynundakı
İssik-Kul gölünün sahillərində qərara gəldim ki,
müxtəlif illərdə Hidayət haqqında yazdığını yaz-
ları bir yerə toplayıb kitabça şəklində nəşr etdi-
rim. Yazılar çox deyil, ancaq onların hamısında
Hidayət müəllimə – mənim böyük dostuma,
onun şəxsiyyətinə, yaradıcılığına hörmət, ehtiram
var. Və əminəm ki, oxular da bunu hiss edəcək-
lər.

CİĞİRLAR HARAYA APARIR ?..

Hidayət. «Zirvə ciğırı», «Sovetakan qroğ»
nəşriyyatı, Yerevan, 1982.

*M*üasir Azərbaycan poeziyası qədim
tarixə malik şeirimizin faydalı ən-
ənələrini – poetik hərarətini, realizmini, sehr- ov-
sununu, romantik vüsətini bütün dolğunluğu ilə
qoruyub yaşıdır; odur ki, bugünkü şeirimiz və
onun gələcəyi barədə nikbin fikirdə olmaq üçün is-
tənilən qədər əsas tapmaq mümkündür. Lakin bu-
nu da inkar etmək olmaz ki, ara- sıra «novator-
luq» adı altında özünü doğrultmayan – əsl sənətin
yüksək estetik meyarlarına tən gəlməyən əsərlər də
doğulur və müasir poeziyanın aydın göylərində
qara ləkələrə çevrilir. Ümumiyyətlə issə, bir daha
təkrar edirik ki, bu gün Nizami şeirinin epik vüsə-
ti, Nəsimi üsyankarlığı, Füzuli lirikasına məxsus
kövrəklik, fəlsəfi-psixoloji mənalandırma, Vaqifin
şuxluğu, həyat eşqi və s. poeziyamızda qayğı ilə qo-

runur, müasir tələblər baxımından işlənir, hətta biz deyərdik ki, daha da dərinləşdirilir.

Klassik şeirimizin örnek sayılmalı cəhətlərinə yaxından bələd olan, folklor deyim tərzinin sirlərini yaxşı mənimsəmiş müasir söz sənətkarları içərisində Hidayət orijinal üslubu ilə seçilir. Onun şeirləri hardasa H.Arif, M.Araz, M.Aslan və A.Laçınlı kimi istedadlı şairlərin sənət idealı ilə səsləşir. Bu ilhamlı sənətkarları, hər şeydən əvvəl, poetik obyektin çox hallarda ümumiliyi, dəbdəbədən qaćmaq, sadə obrazlarda mürəkkəb bəşəri problemləri əks etdirməyə çalışmaq, imkan daxilində təbii görünməyə can atmaq kimi uğurlu cəhətlər birləşdirir.

Hidayət yeni kitabında da bu ideala sadıq görünür. «Zirvə cığırı»nda verilmiş şeirlər öz tematik uyarlılığına görə müxtəlif başlıqlar altında («Zirvə cığırı», «Belə işlər olur dünyada...»), «Uşaqlıqla üz-üzə», «Yollar qurtaran deyil», «Sevmək... asan deyildir») sistemə salınır. Həmin şeirləri məzmunca birləşdirən başlıca motivlər – təbiətə, onun şah əsəri olan bəşər övladına təmənnasız və yüksək məhəbbətdir. Kitabın sonunda isə

(«Özüm yazmaq istərdim...») erməni ədəbiyyatından çevirmələr toplanmışdır.

«Zirvə cığırı» üzərindəki müşahidələr göstərir ki, Hidayət bəzən estetik normaların hazırkı koordinasiyasına sığmaq istəmir, təbiətin özü qədər təbii bir meyar axtarır; doğrudur, bu «cəsarəti» heç də həmişə müvəffəqiyyətli saymaq mümkün deyil, bütövlükdə götürdükdə isə məqbuldur, hətta alqışlamağa layiqdir. Artıq müəyyən proqressionallıq qazanmış şairin yaradıcılığı səciyyəvi əlamətləri ilə seçilir ki, bu da, şübhəsiz, sənətkarlığın başlıca göstəricisidir.

Hidayətin təzə kitabında getmiş şeirlər bir daha təsdiq edir ki, o, poeziyanın dolanbac cığırları ilə Parnasin əlçatmaz zirvəsinə doğru inamla addımlayıır; tez-tez büdrəsə də, yaradıcılıq uğursuzluqlarının ağrı-acısını dadsa da, yolundan qayıdağını ağılna belə sıçıqdır.

«Zirvə cığırı»nda toplanmış şeirlər haqqında nə demək olar?

Öncə onu deyə bilərik ki, şair kifayət qədər güclü müşahidə qabiliyyətinə malikdir: o, həyatın ən prozaik hadisələrində belə lirika axtarır, poetik

obyektlərə ögey-doğmaliq eləmir, hissərin adı axarında lirik notları ustalıqla seçir:

*Balatonda bir qız
gördüm –*
*Dağ qızına oxşayırıldı;
Dodağında ot saplağı,
Saçlarında səhər mehi,
Gözlərində qara gılə.*
(«Oxşarlıq»).

«Dağ qızı» üçün bundan özgə nə lazımdır?!
Doğrudan da əsl şair müşahidələridir.

Hidayətin şeirlərində «həyat fəlsəfəsinin poetik əksi»də maraq doğurmaya bilməz. Bu daha çox «Sevmək...asan deyildir» başlığı altında toplanmış poetik parçalar üçün səciyyəvidir. Düzdür, həmin əsərlər içərisində mükəmməl olmayanları da mövcuddur, lakin bu da var ki, nisbətən zəif şeirlərdə belə, şair düşüncələrinin obyektiv həyat hadisələrinə fəal münasibəti açıq- aydın görünməkdədir:

*Uçdu uzaqlara min arzu,
soraq,
İtirdim illəri mən
varaq- varaq...
Yerdə xoşbaxlığı
ayaqlayaraq
Göylərdə axtardım
səadətimi.
(«Neyləyim? Taleyn hökmü imiş bu...»).*

Hidayət şifahi xalq poeziyamızdan öyrənən, bütün yaradıcılığı boyu folklor ifadə tərzinə sadıq qalan şairlərdəndir. Onun «Zirvə cığırı» kitabında getmiş şeirlərinin əksər hissəsində xalq şeirinin doğma ahəngi duyular:

*Qəlbim içi – oyum-oyum,
Baxışlarım –
duyum-duyum.
Sən quruma, mən quruyum,
Qurban olum, Meğriçay!
(«Çoxdan bura düşməmişdi»).*

«Zirvə cığırı» kitabında uğurlu ifadə- obraslara tez-tez təsadüf olunur: «ürkək cığırlar», «ləngərli döngələr», «qaçağan enişlər», «bir könötöy, yönəmsiz ölüm doğuldu», «gedirəm o yerə... çağlar çeşmələrlə öpüşmək üçün», «şairliyin ucundan həndəsədən, cəbrdən hərdən «2» almışam», «atasızlıq göynəyi», «salam, mənə oxşar küçələr», «qağam Berlinə kimi kəhər belində getdi», «həkimlərsiz, dərmanlarsız, oyuncaqsız usaqlığım», «dikdaban cığırlar», «gözlərindən yaş sellənmək», «ömrün ağrılara bələnmək» və s. deyimlərin hələ sayını artırmaq da olar. Lakin elə bunlar da kifayətdir ki, şairin özünəməxsus obraszlar sistemi olduğunu təsdiq etmək üçün müəyyən əsas olsun.

Hidayətin şeirlərində təqti-sintaq düzümü də mükəmməl səviyyədədir: şair çalışır ki, təsvir və tərənnüm etdiyi bəşəri duyğuların psixoloji strukturunu şeirin üslubi-poetik strukturuna tən gəlsin, onunla eyni axara düşsün. Məsələn, lirik subyektin şairanə düşüncələri həzin, kövrək bir eleygiyanı andıranda şeirin söz-səs düzümündən doğan ahəng də həzinləşir:

*Büdrəsəm,
yixilsam, tutma
qolumdan,
Düssəm keçilməyən
dumana, çənə.
Dayansa önumdə min
izsiz orman,
Qalxaram,
Keçərəm, – ümid ver mənə!*
(«Ümid ver»).

Bəs bir şair kimi Hidayətin uğursuzluqlarını səciyyələndirən amillər hansılardır?

Onun şeirlərində bir çox hallarda poetik sistem pozulur; müəllif hər şey haqqında danışmaq istəyir, lakin heç nə deyə bilmir.

Diqqət yetirin:

*Küləklər dünyadan
nə aparıbdır –
Nə olsun bir qoca
çinarı yixib?*

Tələbə dostlarım

unudulmazdır,

Sonrakı çox dostum

yadımdan çıxıb!

Bu misraların alındığı «Ömür» şeiri, eləcə də «Matenadaranda», «Göy göl qaldı arxada», «Qobustan» və s. kimi şeirlərdə «başıpozuq» fikirlərə nə qədər istəsəniz rast gəlmək mümkündür:

*Könül, ötən günün
qiymətini bil,*

*Yazı da,
pozu da kaman xalıdır.*

*Bu məbəd tək bircə
dünənin deyil,
Həm də bir millətin
istiqbaldır.*

(«Matenadaranda»).

Yaxud:

*Zəngəzur dağlarında
Yayda da tapılar qar.
Açı bir həqiqətdir;
Ömrün də sahili var.*

(«Gedək Zəngəzura»).

Bir amil bədii forma axtarışları ilə bağlıdır. Çox hallarda öz hiss və düşüncələrini mükəmməl poetik formalarda reallaşdırmağı bacaran şair bəzən sözləri necə gəldi, alt-alta düzənlər oxucuda müəyyən əhval-ruhiyyə yaradacağını, onun mənəvi aləminə hakim kəsiləcəyini güman edir.

«Ürəyim» şeirində:

*Odur mənim axşam-səhər
gözümdəki,
beynimdəki,
köksümdəki...*

Ürəyimsiz mən nəyəm ki?! -deyən müəllif buradakı sual və nida işaretlərinin sayını bir neçə dəfə artırırdı belə, «gözü-könlü tox» oxucunu yenə də ələ ala bilməzdi. Poeziya halallığı sevir.

Lakin Hidayətin qaynar ilham və istedadına inamımızı, həmçinin uğursuzluqları sarıdan narahatlığını aydın göstərməklə şairin yaradıcılığına səmimi münasibətimizi ifadə etdik. Biz əminik ki, «Zirvə ciğırı» müəllifin gələcək uğurlarının layiqli çıxış və istinad nöqtəsi olacaqdır.

Kitabda klassik və müasir erməni poeziyasından çevirmələr də mühüm yer tutur. Müəllif ağır işin öhdəsindən müvəffəqiyyətlə gəlmış, öz istedad və ilhamını bu sahədə də əsirgəməmişdir.

*Nizami Cəfərov,
S.M.Kirov
adına ADU-nun aspiranti
«Ədəbiyyat və incəsənət»
qəzeti, 18 fevral 1983- cü il.*

Hidayətin «Seçilmiş əsərləri»nə**ÖN SÖZ**

*A*rtıq görkəmli yazıçı-publisist, içti-mai-siyasi xadim, dövlət xadimi kimi tanınan Hidayət Oruçov haqqında ilk məqaləmi yazanda o hələ genç – otuz yaşlarında idi. Mən isə ədəbi tənqidə yeni başlaşdım. «Ədəbiyyat və incəsənət» qəzetinin baş redaktoru, böyük şair Nəriman Həsənzadə Hidayətin İrəvanda nəşr olunmuş şeirlər kitabını mənə verdi ki, oxuyub fikrimi bildirim...

Azərbaycan poeziyasında eksperimental texnologiyaların çövlən etdiyi, genezisi məlum olmayan sərbəst şeirin «sərbəst düşüncələr» yaydığı (və ədəbi professionallıq kimi dəyərləndirildiyi) bir vaxtda Hidayətin şeirlərindəki səmimiyyət, xalq ruhundan gələn təbii intonasiya məni tutdu. Və o qədər valeh oldum ki, hələ yaxşı tanımadığım, keçdiyi yaradıcılıq yoluna dərindən bələd

olmadığım müəllifi yalnız oxuduğum kitabındaki şeirlərinə görə Parnasın zirvəsinə doğru inamla addımlayan poeziya çəngavəri adlandırdım. Mənim Hidayət haqqındağı fikrimi bəyənənlər də, qısqanlıq hissələrini gizlətməyənlər də oldu. Lakin Hidayətin istedadlı, qeyrətli bir insan olduğunu, Ermənistanda Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin qorunub inkişaf etdirilməsində, gənc olmasına baxmayaraq, çox böyük işlər görüdüyüünü hələ o zaman – yetmişinci illərdə və səksəninci illərin əvvəllərində onu az-çox tanıyanların hamısı etiraf edirdi. Və ədəbi şəxsiyyətin (ümumən şəxsiyyətin!) ədəbi əsərdə, demək olar ki, itdiyi, yazılıcların laübəli həyat, düzgün xarakter (əslində xaraktersizlik) nümayiş etdirməklə yazılıçının məhz bu cür olmalı olduğunu israrla sübut etməyə çalışlığı bir dövrdə Hidayətin təbii, səmimi yaradıcılığı arxasında dayanan möhkəm, qüdrətli şəxsiyyəti, yalnız bədii deyil, eyni zamanda ictimai-siyasi «mən»i hələ Ermənistanda yaşayıb fəaliyyət göstərdiyi illərdən özünü aydın göstərirdi. Onun şair, tərcüməçi, dramaturq, publisist, Dövlət Dram Teatrının rəhbəri kimi geniş mədəni-ictimai fəaliy-

yəti (və bir daha xatırladırıq ki, olduqca mürəkkəb bir şəraitdəki fəaliyyəti) hələ o zaman Hidayəti böyük bir Azərbaycan ziyalısı kimi qiymətləndirməyə hər cür əsas verirdi. Azərbaycanlıların yaşıdları hər bir rayonu, kəndi gəzərək azərbaycanlılıq idealarını cəsarətlə, təmkinlə, özünəməsus yüksək mədəniyyətlə təbliğ edən enerjili gənc, təbii ki, artıq «yadlaşmış vətən»də qala bilməzdi. Azərbaycan ziyalılarının XIX əsrдən başlayaraq həmişə «dost» adlandırdıqları (və məhz dost görəmək istədikləri) xəyanətkar erməni «ideoloq»ları nəhayət, son görkəmli Azərbaycan ziyalısını da Ermənistandan uzaqlaşdırıldılar.

Və Azərbaycana – Bakıya köçməyə məcbur olan Hidayət istər-istəməz həyatının yeni mərhələsinə başlamalı oldu.

Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən sonra İrvanda yaşayıb yaratmış, həyatının ən qaynar illərini «Ermənistən» deyilən türk yurdunda keçirmiş, bir-birinin ardınca «Məni səsləyəndə», «Məhəbbət qocalmir», «Bir az gözləyin məni», «Dənizi

harayladım», «Eviniz analı olsun», «Zirvə cığırı», «Qatardan məktub», «Doxsanıncı il», «Hərdən xatırla məni», «Ömrümün çəhlimləri» kimi poeziya kitabları nəşr olunmuş şairin hələ Bakıya köçəndən öncə yazdığı «Avtoportret», elə biliram ki, «hər şeyi yenidən başlamağ»ın mənəvi-ruhi ağırlığını aydın ifadə edirdi.

*Zəngəzurda doğuldum,
İrəvanda yaşadım,
Bakıda ölücəyəm.*

*Kövrək sarı sim idim.
Unudulmuş
Mükəddər
Nəgməyə dönəcəyəm.*

*Bir yaddaş istəyirəm,
Bacara bilsə əgər,
Ömrümün yarısını,
ağını, qarasını,
çətən-çətən təzadlı
saatləri, günləri
vura, çıxa, cəmləyə...*

*Yoxsa bütün həyatım,
ömrüm, müqəddəratım
sığışar beş cüməyə.*

Bakıya köcdüyü illərdən Hidayətin yalnız həyatında deyil, yaradıcılıq tərcüməyi-halında, ədəbi-ictimai fəaliyyətində də yeni mərhələ başlandı. «Gənclik» nəşriyyatının baş redaktoru işləməklə yanaşı böyük ictimai, siyasi, ideoloji dəyişikliklər ərəfəsində olan respublikanın həyatında fəal iştirak etməyə, xüsusilə publisistik yaradıcılıqla daha ardıcıl məşğul olmağa başladı. 80-ci illərin ortalarından Hidayətin publisistik fəaliyyətinin güclənməsi təsadüfi deyildi – həssas (və çevik) ziyanlı təfəkkürü ona təlqin edirdi ki, dünyada nə isə böyük təbəddülətlər yaranmaqdır, on illər boyu şəninə nəgmələr qoşulmuş «sovət cəmiyyəti»ni təşkil edən xalqlar bir-biri ilə haqq-hesab çürütməyə hazırlaşmaqdır, onun mənsub olduğu xalq isə ciddi sınaqlarla üzləşməkdədir.

Təkcə Hidayət yox, Tarixin özü də həyatını yenidən başlamalı oldu...

Azərbaycanda keçən əsrin sonlarında baş verən (və gözlərimiz qarşısında artıq tarixə çevrilməkdə olan!) milli müstəqillik hərəkatı o vaxta qədər ya tanınmayan, ya da az tanınan bir sıra şəxsiyyət-potensiyaların özünüifadəsi üçün geniş meydan açdı. Biri digərini sürətlə əvəz edən ilk mərhələlərdə həmin meydanın əsas qəhrəmanları xalqın ruhuna daha yaxın olan ədəbiyyat adamları idi. Lakin tarixin ədəbiyyat adamına verdiyi (əslində isə, onun professionallıq mahiyyətinə o qədər də dəxli olmayan) səlahiyyət ədəbi-iqtimai mühitdə nə qədər böyük canlanma yaratса da, çox tezliklə bütün aydınlığı ilə ortaya çıxdı ki, ədəbiyyat adının ictimai-siyasi fəaliyyəti yalnız böyük dövlət qurucusunun cəmiyyətə çoxmiqyaslı rəhbərliyi başlayan andan effekt verir. Və doğrudan da, keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın bir sıra ədəbiyyat xadimləri milli dövlət quruculuğu işinə yalnız bir həvəskar kimi, yaxud siyasi ekzotika yaratmaq məqsə-

dilə deyil, peşəkar olaraq cəlb edildilər. Əlbəttə, ədəbiyyat adının dövlət quruculuğu işində, xüsusilə ön sıralarda fəaliyyətinin nə dərəcədə faydalı olması barədə həm ümumiyyətlə, həm də konkret hallar əsasında fikir yürütmək olar. Ancaq bir məsələ tamamilə aydındır ki, ədəbiyyat xadiminin önündə böyük siyasi xadim gedirsə, onun potensialından milli dövlət quruculuğu prosesində lazımı səviyyədə istifadə etməyi bacarırsa, onda ədəbiyyat adının ictimai-siyasi fəaliyyətinin faydalılığı heç bir şübhə doğurmur.

Azərbaycan xalqının milli müstəqillik hərəkatı başlayanda kifayət qədər böyük ədəbi yaradıcılıq təcrübəsi ilə yanaşı mükəmməl ictimai-siyasi dünyagörüşünə malik Hidayətin bu hərəkət-dan kənardə dayanması mümkün deyildi. Lakin o, ədəbiyyatdan siyasetə bir göz qırpmında keçməyə hazır olan bəzi həmkarlarından fərqli olaraq siyasetə «siyasetçi» kimi yox, məhz ədəbiyyat adamı, publisist kimi gəldi. Hidayətin ictimai-siyasi problemlər qaldıran, ətrafda baş verən mürəkkəb hadisələrin genişmiqyaslı analitik şərhinə yönəlmış

publisistik yazıları (və bu yazıların arxasında dayanan ictimai xadim təcrübəsi) ona böyük nüfuz qazandırdı.

Hidayəti hələ 60-cı, 70-ci illərdən şəxsən tanıyanlar bilirdilər ki, o, öz xalqının problemlərinə nə qədər dərindən bələd olan, həmin problemlərin həlli üçün imkanları daxilində nə qədər əzmlə çalışan bir insandır. İrəvana yaşıyan Hidayət bununla Ermənistən azərbaycanlılarına göstərirdi ki, biz öz vətənimizdə möhkəm dayanmalı, təzyiqlər nə qədər amansız olsa da, dədə-baba yurdumuzu tərk etməməliyik. «Sovet Ermənistəni» qəzetinin əməkdaşı, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Ermənistən Yaziçılar İttifaqı Azərbaycan Şurasının rəhbəri, İrəvan Dövlət Pedaqoji İnstitutunun müəllimi olduğu illərdə o, həmişə çalışmışdı ki, xalq öz vətənidən, etnik-mədəni sistemindən, əsrlər ərzində müəyyənləşmiş mənəvi coğrafiyasından ayrı düşməsin. Həm şair, həm ideoloq-ziyalı sözünü demiş, həm də ictimai fəaliyyəti ilə milli iradənin qırılmaması uğrunda

gənclik çağlarından başlayaraq ardıcıl mübarizə aparmışdı.

Hidayət Bakıda məskunlaşlığı ilk illərdən etibarən publisistika, xüsusilə siyasi publisistika sahəsində heç kimin görə bilməyəcəyi miqyasda fəaliyyət göstərdi. Onun 80-ci illərin sonu 90-ci illərin əvvəllerindəki məqalələri, bir tərəfdən, müəllifin mövzuya dərindən bələdliyi, hər bir hadisəni ən xırda detalına qədər bilməsi ilə maraqlı doğururdusa, digər tərəfdən, yüksək siyasi-ideoloji təhlil səviyyəsi, professionallığı ilə diqqəti cəlb edirdi. Və eyni zamanda həmin məqalələr yetkin yazıçı düşüncəsinin məhsulu kimi öz bədii keyfiyyəti ilə də seçilir, Azərbaycan publisistikasına yeni üslub, yeni ifadə tərzi gətirirdi. O zaman hələ mövcud olan sovet senzurası Hidayətin publisistik məqalələrini nə qədər «redaktə etsə» də, onları az qala hər cümləyə hopmuş milli duyğulardan, vətənpərvər məfkurədən məhrum etməyə qadir deyildi.

Keçdiyi zəngin yaradılılıq yolu, qazandığı böyük ictimai-siyasi təcrübə Hidayəti dövlət idarəciliyinə gətirib çıxardı. Və o, Heydər Əliyev

məktəbinin istedadlı yetirmələrindən biri kimi artıq neçə illərdir ki, yüksək dövlət vəzifəsində səmərəli fəaliyyət göstərir.

Azərbaycan Respublikasının (və Ümummilli lider Heydər Əliyevin) milli məsələlərlə bağlı siyasetini uğurla həyata keçirən Hidayət öz zəhmətkeşliyi nəticəsində həmin sahədə də böyük təcrübə qazandı. Azərbaycanda zaman-zaman məskunlaşaraq ölkənin ictimai, iqtisadi, mədəni inkişafına öz töhfəsini vermiş, zəngin etnik mənzərəsini müəyyənləşdirmiş müxtəlif xalqların tarixi birliyini qoruyub gücləndirməyə, qonşu respublikaların xalqları ilə etnik-mədəni əlaqələri genişləndirməyə Hidayət yalnız vəzifə borcu kimi deyil, həm də bir ziyalı olaraq genişmiqyaslı fəaliyyətinin tərkib hissəsi kimi baxırdı. Və Azərbaycan ziyalılarını vaxtaşırı olaraq bu işlərə cəlb etməklə milli problemlərin geniş ictimai-intellektual kontekstdə, əsaslı, etibarlı həllinə çalışırdı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunduğu ilk aylardan o, zəngin ziyalı-təşkilatçı təcrübəsinə əsaslanaraq müstəqil dövlət-mizin bu sahədəki siyasetini uğurla həyata keçirməyə başladı.

Lakin Hidayət dövlət işində çalışdığı illərdə də ədəbi-bədii fəaliyyətindən, publisistik yaradıcılıqdan heç zaman ayrılmamış, çox gənc yaşlarında ədəbiyyatla başladığı əhdi-peymanı pozma-mışdır.

2000-ci illərdə yazış çap etdirdiyi onlarla gözəl şeirləri, böyük uğurla tamaşaşa qoyulmuş «Məhəbbət yaşayır hələ», «Məni qınamayın», «Bu dünyanın adamları» pyesləri, erməni fitnəkarlığını ifşa edən kəsərli bədii-publisistik yaradıcılığı onun ədəbi şəxsiyyətinin get-gedə daha da zənginləşdiyini, kamilləşdiyini göstərir. Ümumiyyətlə, Hidayət zamanın sosial-mənəvi sıfarişlərini həmişə yüksək ziyanlı mədəniyyəti, yazıçı həssaslığı ilə qəbul etmiş, öz mütəfəkkir mövqeyini heç zaman gizlətməmişdir.

Mən əminəm ki, Hidayətin böyük yazıçı, publisist, ictimai xadim istedadı onun siyasetçi, dövlət xadimi kimi fəaliyyəti üçün həmişə tükənməz mənbə olacaq, ona ilham verəcək, yeni poetik «Avtportret»lər yazdıracaqdır.

ŞAİRİN NƏSRİ, DRAMATURGIYASI VƏ PUBLİSİSTİKASI

Hidayət ədəbiyyata şair kimi gəlib. Və yaradıcılığın bu sahəsində daha çox nüfuz, populyarlıq qazanıb... Keçən yüzilliyin səksəninci illərinin əvvəllərində yazdığı poetik «Avtportret»lərində şairin özü də bunu etiraf edir. Həmin təvazökar etiraf nə qədər doğru (və səmimi!) olsa da, Hidayət, eyni zamanda, istedadlı nasır, gözəl dramaturq və böyük publisistdir.

Adətən, bir məşhur şairin nəşr, dramaturgiya, yaxud publisistika yaradıcılığı barədə danışarkən mütləq orada şairlik və ya şeiriyyət axtarırıq. Və bu tamamilə təbiidir... Ancaq bir həqiqət də var ki, şairlik və ya şeiriyyət (lirika!.. romantika!.. və emosyonallıq!..) ümumən yaradıcılığın (və həyatın!) hər növündə, hər sahəsində mövcuddur. İlhamının miqyası ilə müqayisədə çox az şeir yazılmış Cəfər Cabbarlinin dramaturgiyasında; demək

olar ki, heç şeir yazmamış İlyas Əfəndiyevin dramaturgiyasında və nəsrində olan güclü poetik vüsəti, yaxud Isa Hüseynovun intellektual romantikasını, əks halda, necə izah etmək olardı?.. Bu mənada Hidayətin nəsrində, dramaturgiyasında, yaxud publisistikasında özünü açıq- aydın göstərən şairlik onun nasır, dramaturq və publisist obrazını ikinci, üçüncü və ya dördüncü plana keçirmir.

Nə qədər qəribə (və parodoksal!) olsa da, Hidayət özünün məhz şair avtoportretini yaratmağa xüsusi meyl göstərdiyi illərdə həyatın tələbi (və daxili ruhi ehtiyac!) onu daha çox nəsrə, dramaturgiyaya və publisistikaya çəkirdi...

1985-ci ildə yazdığı «Şairlər dramaturgiya gəlirlər, söz... rejissorlarındır!» adlı maraqlı məqaləsində müəllif Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə kimi görkəmli şairlərin dramaturgiyaya gəlişini bir sənətsünas həssaslığı ilə təbii hadisə kimi qiymətləndirərək belə bir qənaətə gəlirdi ki, həmin şairlərin «ilk pyesləri səhnəyə çıxanda onların istedadlı şair adları qonşuluğuna, istedadlı dramaturq adının həmişəlik məskən salmasına o vaxtlar, yəqin ki, az adam ina-

nirdi, buna müvəqqəti qonşuluq kimi baxanlar da az deyildi. Lakin illər öz hökmünü təsdiqlədi, hamı inandı ki, «təzə qonşu köçəri deyil», kirayəçi deyil»... Dahilərin – Hüseyn Cavidin, Səməd Vurğunun klassik təcrübəsini xatırladan məqalə müəllifi şairlərin (o cümlədən özünün!) dramaturgiyaya gəlişinə haqq qazandırırdı. Və tamamilə haqli idi...

Hər şeydən əvvəl ona görə ki, dramatiklik (və dramaturgiya!) bu böyük şairlərin poeziyasından nəşət edirdi.

Əslində, şairin dramaturgiyaya marağın İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik etdiyi ilk illərdən başlamışdı. Yəni bu, peşəkar maraq idi. Hələ 1973-1975-ci illərdə İrəvanda yazdığı «Məhəbbət yaşayır hələ...» poetik dramına əlavə etdiyi «Rejissora iki söz»ündə kifayət qədər gənc müəllifin həmin peşəkarlıq «iddia»sını görməmək mümkün deyil: «Bu əsərdə janr axtarma; axtarmadan qabağına çıxsa, onun dəlinca çox düşmə. Mən özüm bu pyesi dramatik əsərmi hesab edirəm, faciəmi, komedyiamı?.. Bu barədə düşünməmişəm. Düzü heç düşünmək istəmirəm də. Cün-

ki həyatda, bir də Görürsən, eyni tavan altında dramatik xarakterlər də yaşayır, faciəli qəhrəmanlar da, komiklər də... Əsas məsələ odur ki, hər bir surət səhnədə özünün düzgün təcəssümünü tapsın, münasibətlər düzgün açılsın, bir sözlə, yüksək bədii səviyyəli tamaşa yaransın».

Rejissora «göstəriş» verən gənc dramaturq əlavə edir: «Əgər tamaşaçını inandıra bilsən ki: müharibənin dəhşətləri yaşayır hələ; məhəbbət, etibar, dostluq, səmimiyyət yaşayır, yaşayacaq əbədi; pyesdəki qəhrəmanlar uydurma deyil, elə tamaşaçı salonunda əyləşən adamların bədii obrazıdır, deməli, müəvəffəq olubsan».

Və müəllif «göstəriş»ini belə tamamlayıb: «O ki qaldı bir boyda-bir biçimdə, bir geyimdə o dörd gözəl qızı, onları antik xoru kimi də təqdim edə bilərsən, obrazların ikinci səsi kimi də, müəllifin replikası kimi də, tamaşaçıların harayı kimi də...»

Mən sitati niyə bu qədər genişləndirməli oldum?.. Ona göstərmək istədim ki, müəllif dramaturji yaradıcılığının ilk illərindən özünə (və bu sahədəki yaradıcılığına) «iddialı» olduğu qədər də

məsuliyyətli yanaşmış, qələmə aldığı mətnin rejissor-səhnə təqdimatını, tamaşaçıya təsir texnologiyalarını da düşünmüş və başlıcası, özünün dramaturgiya yaradıcılığının (və üslubunun!) əsas principlərini öncədən müəyyənləşdirmişdir.

«Məhəbbət yaşayır hələ...» dən sonra yazdığı «Məni qınamayın», «Bu dünyanın adamları», «İrəvanda xal qalmadı» kimi səhnə müvəffəqiyyəti qazanmış dram əsərlərində Hidayət özünün müəyyənləşdirmiş olduğu yaradıcılıq- üslub prinsiplərinə sadiq qalmaqla yanaşı, peşəkarlığını da genişləndirməyə nail olmuşdur.

... «Poetik dram», «Dram», «Komediya», «Epik-xronoloji dram»... Bunlar Hidayətin dramaturgiya yaradıcılığının sadəcə janr diferensiasiyası deyil, həm də (bəlkə də, daha çox!) qələmə aldığı səhnə əsərlərinə onun verdiyi rejissor traktovkasıdır. Bir az da qabağa getsək, həyat hadisələrinə dramaturji baxış estetikası, sənətkar- mütəfəkkir münasibətidir.

Demək olar ki, bütün dramlarında iki müüm fon- obraz var: Zaman və Məkan.

«Məhəbbət yaşayır hələ...» : Zaman- bizim günlər. Məkan- dənizli, metrolu nəhəng bir cənub şəhəri.

«Məni qınamayın» : Zaman- bizim günlər. Məkan – Araz boyunda bir şəhər.

«Bu dünyanın adamları» : Zaman- yenə bizim günlər. Məkan – dənizli, metrolu nəhəng bir cənub şəhəri.

«İrəvanda xalq qalmadı» : Məkan- Qərbi Azərbaycan. Zaman – 1980- ci illər. Xatirələr – ötən illərdən gəlir.

Məkana və Zamana bu cür həssas münasibət müəllifin yalnız dramlarında deyil, bütün əsərlərində, ümumən yaradıcı təfəkküründə mövcudur. Hidayət bədii, yaxud publisistik təhlilə cəlb etdiyi hadisələrə, böyük və ya kiçikliyindən asılı olmayıaraq, mükəmməl bir tarixçi məntiqi ilə yanaşır və məşhur bir kəlamin doğruluğunu bir da-ha təsdiq edir ki, ədəbiyyat tarixin özündən daha çox tarixidir.

...Şairin 1984-cü ildə İrəvanda nəşr olunmuş «İrəvanda xal qalmadı» dramaturgiya, nəşr və publisistika kitabının annotasiyası onun yara-

dıcılığını hansı mərhələlərdən, təbəddülatlardan keçdiyini təsəvvür etmək üçün olduqca maraqlıdır:

«...Hidayətin yeni kitabına onun teatr səhnələrində uğurla oynalınan dramatik əsərləri, povestləri və publisistik qeydləri daxil edilmişdir. Bu əsərlərlə tanış olan oxucu bəlkə də ilk sətirlərdəcə hiss edəcəkdir ki, onun müəllifi istedadlı şairdir. Və yanılmayacaq.

Hidayətin poeziyasında olduğu kimi, dramaturgiyasında, nəsrində və publisistikasında da əsas mövzu bugünkü insan, onun maraqlı və təzadlı daxili dünyası, dünənə, sabaha baxışı, istiqbalı, estetik idealıdır».

Hidayət, artıq qeyd etdim ki, tarixcidir... Şeirində də, nəsrində də, dramaturgiyasında da, publisistikasında da... Ancaq, annotasiyada tamamilə doğru olaraq göstərildiyi kimi, o, keçmişin yox, bugünüñ, bugünkü insanın tarixini yazır. Belə ki, Hidayətin qəhrəmanları konkret məkan və zaman koordinasiyası olan, müasir həyatımızın, mövcud ictimai münasibətlərin bilavasitə məhsulu kimi təzahür edən insanlardır. Onlar nə qədər üsyankar olsalar da, nə qədər istiqbal arzuları ilə

yaşasalar da həyatın təzadları, yaxud kanonları ilə qarşılaşırlar. Və müəllif bütün yaradıcılığı üçün səciyyəvi olan Məkan və Zamanla yanaşı üçüncü bir qlobal qəhrəman-obraz yaratmalı olur ki, bu da Taledir...

Səksəninci illərin əvvəllerində yazdığı «Ömürdən uzun gecə», «İrəvanda xal qalmadı», «Günorta», «Tamaşadan sonra» povestlərində, xüsusilə məşhur «Burdan min atlı keçdi» publisistik romanında Hidayət tarixi konkretliyə sədaqətini nə qədər qoruyub saxlasa da, istər-istəməz Zamanın və Məkanın fövqünə qalxmağa ehtiyac duyur, İnsanın və Cəmiyyətin Taleyi üzərində düşünür.

... Elə bir vətəndaş-ziyalı olaraq Hidayətin öz Taleyi!..

«Burdan min atlı keçdi» publisistik romanı (qeyd edək ki, Firudin Məhərrəmov həmin əsəri səhnə üçün işləmiş və kifayət qədər maraqlı bir epik-xronoloji dram meydana çıxmışdır) Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzü illərində ən çox oxunan, ətrafımızda cərəyan edən hadisələ-

rin mahiyyətini bütün aydınlığı ilə göstərən əsərlərdən biri, hətta birincisi idi. Hidayət öz Taleyi-nin timsalında bütöv bir xalqın, cəmiyyətin Talecizgilərini təqdim edə bilməşdir. Və ən ağır, mürəkkəb dövrədə Həqiqəti deməkdən çəkinməmişdir... Çünkü «həqiqəti deməkdən müdrik diplomatiya yoxdur yer üzündə. Həqiqəti, yalnız Həqiqəti! Onda tərəf-müqabilini də çəşdirarsan, çünkü o inanmaz ki, sən həqiqəti beləcə asan söyləyə bilərsən; onda ki inanar, xəcalət çəkər və sən... asanca qalib gələrsən!»

Görkəmli yazıçı-publisistin (və ictimai xadim!) 80-ci illərin sonlarında qələmə aldığı «Əsl vətəndaş kimi», «Həqiqət kar deyil», «Sözün vaxtı» və s. məqalələrindəki yüksək ziyalı-vətəndaş mövqeyi Azərbaycan ictimai fikrinə təsirsiz qalmırıldı. Xüsusilə ona görə ki, baş verən hadisələrin mahiyyətinə dərindən bələd olan müəllif həmin hadisələrin öz məcrasından süni şəkildə çıxarıldığı həqiqətini də gözlətmirdi. Və yazırı: «Yenə də o fikrin üstünə qayıdırəm ki, həqiqət kar deyil, kor deyil! Bircə şey məni içəridən yandırır: təəssüf ki, bizim günlərdə həqiqətin haqq səsini bircə həqiqə-

tin özü eşidir. Dağlıq Qarabağ və onun ətrafında baş verən ağlasığın hadisələrin Ermənistanda, Moskvada, ayrı-ayrı respublikalarda, dünyanın bir çox ölkələrində heç bir məntiqi əsası olmayan yorumları və şərhi də bunu təsdiq eləyir»...

Bir müdrikdən soruşurlar ki, camaat yalan danışır, sən niyə həqiqəti deyib durmusan?.. Müdrik cavab verir: Camaat yalan danışmaqdən bezmirse, mən niyə həqiqəti deməkdən bezməliyəm?!

Və qələmin müqəddəs vəzifəsi budur!..

Hidayətin poeziyasında olduğu kimi, nəs-rində də, dramaturgiyasında da, publisistikasında da «güclü» ziyanlı-vətəndaş mövqeyi ilə yanaşı dörd aparıcı obraz-ideya var: Məkan! Zaman! Tale! Və Həqiqət!..

2011

ƏLAVƏ**GÖZƏL OĞLAN HƏM DƏ
BÖYÜK İSTEDAD SAHİBİYMIŞ**

Bu gün Azərbaycandan uzaqlarda, çox geniş coğrafi məkanda tanınan və sevilən görkəmli alim, AMEA-nın müxbir üzvü Nizami Cəfərov haqqında bir-iki söz yazmaq barədə düşünəndə xəyalən iyirmi beş il geriyə döndüm, İrəvanda nəşr olunmuş «Zirvə cığırı» kitabım barədə «Ədəbiyyat və incəsənət» qəzetində dərc edilmiş «Cığırlar haraya aparır?» başlıqlı məqaləsinə (18 fevral, 1983) xatırladım. Səmimiyyətlə və peşəkarlıqla yazılmış bu məqalə mənim diqqətimi çekdi və o illərdə «Ədəbiyyat və incəsənət» qəzetiin baş redaktoru, xalq şairimiz Nəriman Həsənzadəyə İrəvandan telefon açıb soruşdum ki, bu müəllif kimdir? Nəriman müəllim yazdan çox məmənnun qaldıǵımı biliб, sevinc və fərəhlə dedi:

- Bir gözəl gənc oğlandır!

İllər ötdü, bu gözəl oğlanın çox yazılarını oxudum, çıxışlarını dinlədim, şəxsən tanış olduq, dost olduq və bir gün Nəriman müəllimə dedim ki, vaxtilə mənə söylədiyiniz ifadəyə bircə əlavəm var: «Sən demə, bu gözəl oğlan həm də böyük istedad sahibiymiş!»

Nizami Cəfərov dilçidir, professordur, kafedra müdürüdür, millət vəkilidir, parlamentdə komissiya sədridir, ölkə Prezidentinin Fəxri Cədri olduğu mühüm Mərkəzin müdürü... Başqa vəzifələrini də saymaq olar və bu sahələrin hamisində fəaliyyəti uğurludur. Və onun səmərəli, çoxsahəli fəaliyyətinin və uğurlarının kökündə dərin düşüncəli fikir adamı olması, yüksək milli-mənəvi dəyərləri və zəhməti dayanır.

Həm dərindən düşünür, həm də düşündürür. Və düşüncənin miqyası intəhasızdır, sonsuzdur. Nə qədər yazır – yapsın, nə qədər maraqlı, dərindən, özünəməxsus və nəhayətsiz miqyasda düşüñür-düşünsün, son sözünü demir, dərin düşüncələrini getdikcə daha da dərinləşdirir, fikir coğrafiyasını genişləndirir.

Milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər millidir. Milli özgürlik onun üçün dünyadan təcrid olunmaq üçün deyil, dünyani zənginləşdirə – zənginləşdirə birləşdirmək üçündür.

Ulu Öndərimiz Heydər Əliyevin tövsiyyəsi, xeyir-duası ilə azərbaycançılıq ideologiyasını, onun milli psixologiyamızın ayrılmaz tərkib hissəsi kimi möhkəmlənməsi məsələlərini öyrənir və bu sahə ilə bağlı dəyərli əsərlər yazır.

Tələsmir, amma həmişə axtarışdadır, əlində qələm olmayanda da işləyir.

Nizami əlliyə çatır? Müdriklik yaşına? Hərçənd o, çıxdan müdrikdir.

Hidayət Orucov

Mündəricat

Bir neçə söz	3
Cığırlar haraya aparır ?	5
Hidayətin «Seçilmiş əsərləri»nə ön söz	15
Şairin nəşri, dramaturgiyası və publisistikası	26
Əlavə	
Gözəl oğlan həm də böyük istedad sahibiymış	36

**«Elm və təhsil» nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ**

Dizayn: *Zahid Məmmədov*
Texniki redaktor: *Rövşanə Nizamiqızı*

Yığılmağa verilmiş **05.01.2014**
Çapa imzalanmış **10.01.2014**
Şərti çap vərəqi 2,5. Sifariş № **489**
Kağız formatı **70x100 1/32.** Tiraj **500**

Kitab «Elm və təhsil» nəşriyyat-poliqrafiya
müəssisəsində hazır diapozitivlərdən çap olunmuşdur.
E-mail: *nurlan1959@gmail.com*
Tel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.

